

Həyatda elə insanlar olur ki, təkcə özü, ailəsi üçün deyil, bütün cəmiyyət üçün narahatlıq keçirir, başqalarının dərdini öz dərdi hesab edir, həmiya kömək etməyə tələsir. Vətəni üçün canından keçməyə hər an hazır olur və öz övladlarını da bu ruhda böyüdüb təbiyə edir. Laçın rayonu 33 nömrəli tam orta məktəbin çəgəriyi və texnologiya müəllimi, Qarabağ müharibəsi iştirakçısı Xanoğlan Sevindik oğlu Qurbanov da məhz belə insanlardandır.

Bir müəllimin həyat tarixçəsi

1954-cü ildə Laçının Qarıqışlaq kəndində, zəhmətseverliyi, mərdliyi, qonaqpərvəliyi ilə tanınan Sevindik kişiinin ailəsinde bir oğlan uşağı dünyaya göz açdı. Zəngin dünyagörüşüne, böyük həyat təcrübəsinə malik Sevindik kişi üçün övladlarını təbiyəli böyütmək, onlara ali təhsil vermək bütün azularının önünde gelirdi. Sevimli oğlu Xanoğlan da atasının ümidi ləri layiqincə doğrultdu, hələ uşaqlıqdan təsərrüfat işlərində atasının ən yaxın köməkçisi olmasına baxmayaraq, dərslərini də yaxşı oxuyur, sinifdən sinfə eləçi şagird kimi keçirdi. Məktəbdə onun nümunəvi davranışı, özünü böyükler kimi ciddi, ağıllı aparması, tapşırılan hec bir işdən boyun qaçırmaması, bəzən müəllimlərin əvəzinə öz həmyardılarına dərs keçməsi, özündən kiçiklərə faydalı tövsiyələr verməsi ona böyük nüfuz qazandırmışdı.

Tariximizə böyük maraq göstərən Xanoğlanı fərqləndirən əsas cəhətlərdən biri də, bitib-tükənməyən oxuyub- öyrənmək həvəsi idi. Dünya xəritəsini əzbər bilir, ölkə paytaxtlarının hamisinin adını bilirdi. Tarixi olayları, ölkəmizdə yaxın və uzaq keçmişdə baş verənləri oxuyub öyrəndikcə, dünya görmüs aqsaqqalardan əsrin əvvəllerində erməni daşnaklarının xalqımızın başına getirdiyi faciələri eşitdikcə qəlbə nifret və intiqam hissi ilə coşurdu. Xanoğlan Vətəni ni dərin məhəbbətlə sevirdi və onu hər an qorumağa hazır idi. Məktəbi qurtarandan sonra direktor onu hec yera buraxmadı, bacarıq və qabiliyyətini nəzərə alıb özünə təsərrüfat işləri üzrə müavin teyin etdi. Tezliklə öz seçimində yanılımadığını anladı. Çünkü, Xanoğlan uşaqlıqdan ona tapşırılan işləri can-başla görməyə alışmışdı.

Bir il sonra bu cəsur gəncin əsgərlik vaxtı gəlib çatdı. Xanoğlan hərbi xidmətini çəkmək üçün Qazaxıstanın o vaxtki paytaxtı Alma-ata şəhərinə yola düşdü.

1973-75-ci illərdə

hərbi xidmət müddətində cəsarəti, qoçaqlığı sayəsində bütün hərbi hissənin hörmət və sevgisini qazandı. Belə ki, sidətli alovlar içində yanın tikilidəki hərbi təyyarəçini hec kim qortarmaqla cəsəret etmediyi halda, həyatını risqə ataraq alovun üstünə gedib onu xilas etmişdi. Həmçinin, çayda batan iki gənc qızın həyatını da qurtarmqala nüfuzunu bir qədər də yükseltmişdi. Bu qoçaqlıqlarına görə hərbi hissənin rəhbərliyi tərəfindən təltif olunmuşdu. Xanoğlan hərbi xidmətə yeni gələn həmyerlilərinə də qol-qanad gərir, onlara öz məsləhətləri və köməyi ilə dəstək olurdu.

Hərbi xidmət müddətini başa vuran gənc öz doğma vətəninə qayıdır əvvəlki vəzifəsində çalışmağa davam etdi. Bir müddət sonra paytaxta yola düşdü və Bakı ticarət texnikumunu bitirib yenidən çox sevdiyi yurduna geri döndü. Bir müddət əvvəlki işində çalışandan sonra təhsilini davam etdirmək üçün yenidən Bakıya döndü. Bür neçə il sonra Qəmər Quliyeva adlı gözəl göyçək bir xanımla ailə qurdur. Hər kəsə nüminə olan cütlük Vətən üçün layiqli övladlar böyüdüb təbiyə etdi. Bu illər ərzində Xanoğlan müəllim kəndin ictimai-sosial həyatında fəal iştirak etdi, idman sahəsində də bir sira uğurlar qazandı. Lakin qonsu Ermənistanda baş verən hadisələri diqqətlə izləyən Xanoğlan dərk edirdi ki, qarşısında onları ağır və fəlakətli günərlər gözləyir.

O, ermənilərin nə qədər hiyləger, məkrili, namərd xisletini yaxşı bilir və Azərbaycan torpaqlarında, o cümlədən Laçında çıxan gözləri olduğunu başa düşürdü. Bakıda cərayan edən hadisələr, mitinqlər, hakimiyyət uğrunda aparılan oyunlar isə bu təhlükəni qaćılmaz edirdi. Azərbaycanın sərhəd rayonlarında ov tufenglərinin yiğilərəq insanların müdafiəsiz buraxılmasının böyük bir xəyanət oyununun başlanğıcı idi. Havadalarları olan rusların köməyi ilə kəndlərə hücum edən, dinc əhalini bombardan edən düşmən qarşısında əliyalı qalmağa yol vermək olmazdı. Buna görə də sovet ordusu Azerbaycandan çıxdığı ərefədə Xanoğlan və 48 nəfər Qarıqışlaq

sakini rus ordusunun hərbi arsenalını eldə etmək üçün Arif Paşayev və Tahir Süleymanovun rəhbərliyi ilə hec bir itki vermədən uğurlu əməliyyat həyata keçirdi. Ələ keçirilən silah və texnika sonradan kəndlərin müdafiə olunmasına böyük rol oynadı. 14 BTR, pulemyotlar, avtomat və mermilər döyüş zamanı laçın ığidlərin düşmənə göz dağı vermesilə nəticələndi. Xanoğlan canlı əfsanə, Azərbaycanın ilk milli, 812

O dəhşətli günlərdə minlərlə baş mal-qara aparıldı, ən başlıcası isə laçınlar doğma obalarından perik düşərək respublikamızın bölgelərinə səpələndilər. Həmin vaxt cərayan edən dəhşətli hadisələri qəhrəmanımızın öz dilindən eşidək.

-Biz rus ordusundan silahlar əldə edəndə bir BTR və avtomati özümüzə götürdüm. Körpünün ətrafında gənclər yiğisib növbə çəkirdik. Çünkü bilirdik ki, ermənilər

zəifliyi və xəyanət nəticəsində Laçın da Şuşa kimi düşmənə təslim edildi.

Mən ailəmə birgə ayın 20-də Ağdam şəhərinə gəldik. Digər qacqınlarla bərabər bizi bir müddət Kürkraqı ərazidə yerləşdirildilər. Uzun əziyyət və məşəqqətlərdən sonra Bakıya gəlib çıxdıq. Bizi digər laçınlı köçkünlər kimi Rizvan Teymurov -30 ünvannındakı yataqxanada yerləşdirildilər. İstəmirəm bu illər ərzində çəkdiyimiz əziyyətlərən, bizi qəhr edən, hər gün öldürüb dirilən Laçın həsrətindən danışım. Biz evimizdə bircə canımızı götürüb çıxmışdım. Yatmağa yorğan-döşəyimiz, eyin başımız belə yox idi. Sonradan lazımlı olan hər şeylə təmin edildik. Bu gün hətta baxmağa televizorumuz belə var. Zamanla hər şey yolu luna düşdü, amma qəlbimizdəki Laçın yarası köz tutmadı. Lakin mən inanıram ki, nəinki Laçını gec-tez Zəngəzuru belə qaytaracaq, öz doğma torpaqlarımıza geri dənəcəyik.

Biz burası gələndən sonra

5 nəfər-Nurəddin Məmmədov, Vaqif Cəbrayılov, Nazim Kərimov, Şəfiq İbrahimova İldirim Qurbanov, Qabil Sarıyev və mən əl-ələ verib məktəbimizi yenidən qurdum. Bu illər ərzində paytaxtda ana dilimizin yenidən öz həqiqi yerini tutması üçün fəal təbliğat apardıq. Axı Vətəni sevmək ana dilini sevməkdən başlayır. O vaxt Bakıda gənclərin çoxu rus dilində danışır, məktəblərin də əksəriyyəti rus dilində təhsil verirdi. Mən fəxri edirəm ki, son 23 ildə yüzlərə savadlı, vətenperver, ana dilini sevən və qoruyan gənclər yetişdirmişik. Bizim kollektiv mehriban, səmimi bir ailəni xatırladır.

Direktorümüz, şair-publisist Nürəddin Məmmədov başda olmaqla, biz bütün çətinliklərin öhdəsindən birlikdə gəlirik. Direktorümüz mənim hec bir xahişimi indiyə qədər geri çevirməyib. Biz ağır günlərin dostuyuq, mən onu komandiri olmuşam. Onun həkim qardaşı Fəxrəddin Məmmədov hər zaman qospitalda əsgərlərə vicdanla, təmənnasız xidmət göstərib. Yüzlərlə əsgərə şəfa verib, sağaldıb ayağa qaldırıb. İndi təqaüddə olsa da yene də köməyini hec kimdən əsirgəmir. Onların ataları Məmmədov Əliş məktəbimizdə dərs hissə müdürü olub.

Bu nəsil bizə vətənpərvər, namuslu-vicdanlı cəsur olmayı öyrədib

Biz də öz övladlarımıza-nəvelərimizə bunları öyrədirik. 5 oğlum hərbi xitmətini başa vurub Vətənə borclarını ləyaqətlə ödəyiblər. Böyük oğlum Əlizəmin çəgəriyi, Qafur isə tarix müəllimidir. Ruhid hərbi xidməti zamanı zədə alıb. Başında sis yaranmışdı. Türkiyədən mütəxəssis dəvet edib onu əməliyyat etdirdik. Türk həkim oğlumu ölümən qurtardı. Hətta bu yaşımda mən də, övladlarım da torpaqlarımızın işğaldan azad edilməsində son qanımıza qədər vuruşmağa hazırlıq. Mən nəvəm doğulanda Milli qəhrəman Mubariz İbrahimovun şərəfinə onun adını uşaqa qoydum ki, bu yurda yeni-yeni Mubarizlər yetişsin."

Bu arada direktor Nurəddin müəllim səhəbətə qoşularaq öz dostu haqqında ürek sözlərini söylədi:

"Xanoğlan müəllimi ilk gündən xeyir-xah, cəsarəti, zəhmətdən qorxmayan, dost üçün canından keçen bir insan kimi tanımışam. Hər kəsə əl tutmaq, kömək etmək onun təbiətindədir. Bir neçə il əvvəl Pirşağı cimərliyində bir uşağı batmaqdən xillas etmişdi. İçkili şəkildə siya girən ata övladının boğulmaqdə olduğunu, kömək çağırıldığını belə hiss etməmişdi. Uşağı sudan çıxarandan sonra həmin kişinin dərsini de möhkəməcə vermişdi."

Xanoğlan müəllimin bu gün də bir ağsaqqal kimi gənclərə deməye sözü az deyil.

- Türkiyənin böyük öndəri Mustafa Kamal Atatürk deyib ki, bir yurdun ən dəyərli varlığı milli birlikdir. Milli birlik əldə etmək üçün mənəviyyatın yüksək olması, dönməz əqidə, milli kimlik, qətiyyət, mərdlik və kişilik lazımdır. Bınlar bizim millətdə var. Onları birləşdirib qətiyyətlə çıxış etmək və düşmənə qalib gəlmək lazımdır. Gənclərimizə üzümü tutub demək istəyirəm ki, milli adət-ənənələrimizə sadıq olun, əsrlər boyu formalaşan dəyərlərimizi göz bəbəyiniz kimi qoruyun və yaşadın. Buna əməl etsəniz, Azərbacanımız bundan sonra da min illər yaşayacaq.

Hüsnüyyə Əlizadə



saylı özünümüdafiə batalyonunun komandiri Arif Paşayevin dəstəsində döyüşürdü.

1992-ci il xalqımızın tarixinə ən ağır, müdhiş bir il kimi daxil oldu. Dağlar qoynunda yerləşərək öz gözəlliyyi ilə aləmə meydan oxuyan, hər daşında bir sırri yatan Laçın düşmənə təslim edildi. Laçın da Şuşa kimi mühüm hərbi-strateyi əhəmiyyətə malik idi. Şuşanın işğali günü Laçında güclü top və raket atəşinə məruz qalmışdı. Xəyanət və xəyanətə bərabər məsəliyyətsizlik Dağlıq Qarabağın, bütünlükdə isə Azərbaycanın gələcək taleyi üçün mühüm əhəmiyyətə malik olan vüqarlı Laçını, onun 128 kəndini düşmənə təslim etdi.

Bu xəyanət nəticəsində

təbii səngərlərlə əhatə olunmuş Laçın odlara qalanaraq tamamilə dağıldı. Sərvəti talan olunaraq Ermənistana daşındı, mədəniyyət ocaqlarımız, tarixi-memarlıq abidələrimiz dağıldı. Şuşa və Laçın həmin günlər yalnız taleyin ümidiqə qalmışdı.